



**“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
yüksəkgərginlikli avadanlıqlara illik servis xidmətlərinin satınalması
məqsədilə açıq tender elan edir.**

I. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Tenderdə iştirak üçün müraciət məktubu (*forma əlavə olunur*);
- İddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış – bütün dəyişiklik və əlavələrlə birlikdə) müəssisə möhürü ilə təsdiqlənmiş surətləri, bank rekvizitləri və maddi-məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Məsul şəxsin imza səlahiyyətini təsdiq edən sənəd;
- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İşlərin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya;
- Müvafiq mənşə və uyğunluq sertifikatları və sair;
- İş təcrübəsi (oxşar işlər üzrə korporativ müştərilərə xidmət), maddi-texniki baza (peşəkar işçi heyəti, subpodratçılar haqqında (subpodratçının iş təcrübəsi, maddi-texniki bazası və sair) haqqında yazılı (səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiqlənmiş) məlumat;
- Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə yazılı məlumat (müraciət məktubu üzrə);
- Texniki tələblər üzrə (1 nömrəli əlavə) müəyyən edilmiş digər məlumatlar.

* Yuxarıda qeyd edilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, Cəmiyyət açıq tenderdə iştirak etmək istəyən malgöndərəni (və ya xidmət göstərən) iddiaçı kimi qeydə alır.

* Cəmiyyət təqdim edilmiş sənədlərin hər hansı birinin və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 (iki) bank günü sonra çatışmayan sənədi təqdim etməyi, yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı iddiaçıya təklif edir. Bu halda sənədlər iddiaçı tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı 3 (üç) bank günü qalmış Cəmiyyətə təqdim olunmalıdır.

* Tender prosedurunun istənilən dövründə iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim edildiyi müəyyən olunduqda, həmin iddiaçı tenderdən kənarlaşdırılır.

Yuxarıda qeyd edilən sənədlər ən gec **15 mart 2022-ci il saat 17:00-dək**, sənədləri qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən tender təklifləri bağlı və möhürlü zərfdə **17 mart 2022-ci il saat 17:00-dək** “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (*Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010*) təqdim olunmalıdır. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə Əsas Şərtlər Toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən **16 mart 2022-ci il** tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır**.

II. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **18 mart 2022-ci il saat 10:00-da** elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı) və iştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi və etibarnamə üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:

Nəsir Gözəlov - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi

Əlaqə nömrəsi: +994 12 599 00 03 (3702), +99455 212 06 63

Elektron ünvan: ngozalov@portofbaku.com

(İddiaçı malgöndərənin (podratçının) rəsmi blankında)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“__” _____ 20__-ci il

_____ №

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin
Satınalma Komissiyasının Sədri
cənab Söhrab İsmayılova

Bu məktubla (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən yüksəkgərginlikli avadanlıqlara illik servis xidmətlərinin satın alınması ilə əlaqədar “18” fevral 2022-ci il tarixdə elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını, əmlakı üzərində həbsin qoyulmadığını, ödənişə yönəlmiş girovun olmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (*iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir*) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən hüquqi, maliyyə və təşkilati asılılığı olan şəxs deyildir.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: _____

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs:
- Əlaqələndirici şəxsin vəzifəsi:
- Telefon nömrəsi:
- E-mail:

(*səlahiyyətli şəxsin A.A.S*)

(*səlahiyyətli şəxsin imzası*)

(*səlahiyyətli şəxsin vəzifəsi*)